

**AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI  
NİZAMİ GƏNCƏVİ ADINA ƏDƏBİYYAT İNSTİTUTU**

# **POETİKA.İZM**

**NİZAMİ GƏNCƏVİ ADINA ƏDƏBİYYAT İNSTİTUTUNUN  
ELMİ ƏSƏRLƏRİ**

**№ 5**

**“Elm və təhsil”**

**Bakı – 2019**

**Baş redaktor**

**İsa HƏBİBBƏYLİ**

AMEA-nın həqiqi üzvü

**Baş redaktorun müavini**

Tahirə Məmməd – filologiya üzrə elmlər doktoru, professor

**Məsul katib**

Maral Yaqubova – filologiya üzrə fəlsəfə doktoru

Məsul redaktor – Ülkər Hüseynova

**Redaksiya şurası:**

Teymur Kərimli – AMEA-nın müxbir üzvü

Bədirxan Əhmədov – filologiya üzrə elmlər doktoru, professor

Rəhilə Qeybullayeva – filologiya üzrə elmlər doktoru, professor

Məmməd Əliyev – filologiya üzrə elmlər doktoru, professor

Şirindil Alışanov – filologiya üzrə elmlər doktoru, professor

Vaqif Yusifli – filologiya üzrə elmlər doktoru

Mahirə Quliyeva – filologiya üzrə elmlər doktoru

Rahid Xəlilov – filologiya üzrə elmlər doktoru

Salidə Şərifova – filologiya üzrə elmlər doktoru

Pərvanə İsayeva – filologiya üzrə fəlsəfə doktoru, dosent

Elnarə Akimova – filologiya üzrə fəlsəfə doktoru

*Məsul redaktor:* Ülkər Hüseynova

**Respublikadan kənar:**

prof. Stefani Sini (İtaliya)

prof. Maija Burima (Latviya)

dos.dr. Takayuki Yakota Murakami (Yaponiya)

prof. Mikolay Sokolovski (Polşa)

prof. Ramazan Korkmaz (Türkiyə)

prof. Yadiqa Petrusinska (Polşa)

prof. Fatima Festik (Bosniya)

**Poetika.izm (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Əsərləri)**, Bakı, “Elm və təhsil”, 2019 – 146 s.

*Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 04 dekabr 2013-cü il tarixli 7 saylı iclasının qərarı ilə Ədliyyə Nazirliyindən verilmiş 26 noyabr 2013-cü il tarixli, 3821 saylı şəhadətnamə əsasında təsis edilmişdir.*

*Müəllif hüquqları qorunur. Jurnal 2014-cü ildən nəşr olunur.*

© AMEA, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, 2019